

İstiqlal fədaisi Əhməd Cavad

Safura Quliyeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

Annotasiya. Əhməd Cavad iyirminci yüzilliyin əvvəlində milli ictimai-siyasi motivli poeziyanın görkəmli nümayəndəsi olmuşdur. Məqalədə onun milli istiqlal ideyali əşərləri təhlilə cəlb edilmişdir.

Bələ nəticəyə gəlinir ki, şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, sovet hakimiyəti illərində də həm lirik şeirlərdə, həm də poemalarında simvolik üsullardan istifadə edərək öz azadlıq düşüncələrini qələmə almışdır.

Əhməd Cavad milli müstəqillik amalından dönmədiyinə görə, 1937-ci il represiyasında istiqlal fədaisi kimi qətlə yetirilmişdir.

Açar sözlər: Əhməd Cavad, milli müstəqillik, lirik şeirləri, poemaları, represiya

Devotee of Independence – Ahmad Javad

Safura Guliyeva

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

Abstract. Ahmad Javad is a prominent representative of the socio-political poetry of the early twentieth century. The article analyzes his works, which are dominated by the idea of national independence.

It is concluded that, using symbolic methods, the poet expressed his views on freedom both in lyrical verses and in poems created not only in the times of the Azerbaijan Democratic Republic, but also in the Soviet period.

Ahmad Javad was executed during the 1937 repression for not betraying his beliefs in national independence by sacrificing himself to the idea of sovereignty.

Keywords: Ahmad Javad, national independence, lyric poetry, poems, repression

Giriş / Introduction

Iyirminci yüzilliyin əvvəlində Azərbaycanda maarif və mədəniyyətin inkişafı sahəsində milli ziyyalıların hərəkatı xeyli güclənmişdi. Onlar yəni tipli tədris müəssisələri yaradır, qəzet və jurnallar nəşr etdirir, yaradıcılıqlarının başlıca amalında xalq və votən problemlərini ehtiva edirdilər. Bələ bir dövrdə ilk şeirləri ilə mətbu-

atda görünən Əhməd Cavadın ədəbi-ictimai görüşlərinin formallaşmasında müəllimləri Hüseyn Cavidin, Abdulla Surun və İdris Axundzadənin böyük təsiri olmuşdu. Vətənin yüz ildən bəri rus imperializminin əsarətində miskin vəziyyətə düşməsi artıq ilk şeirlərinin ideya-estetik məramnaməsində inikas olunurdu. Dövrün M.Ə.Sa-

bir, C.Məmmədquluzadə, M.Hadi, H.Cavid kimi görkəmlı sənətkarlarının milləti hərəkətə gə-

tirmək, ictimai şüuru oyatmaq çağırışlarına 20 yaşlı Ə.Cavad da öz həyəcanlı səsini qoşurdu.

Əsas hissə / Main Part

Azərbaycan Xeyriyyə Cəmiyyətinin fəalları sırasında Türkiyənin Qars, Ərdəhan, Batum vilayətlərinə səfərləri Ə.Cavadda türkçülük, turançılıq amalının sabitləşməsinə təkan vermişdi.

1917-ci ildə baş verən rus burjua və proletar inqilablarından sonra Azərbaycanın milli istiqələli idealının tezliklə reallaşa biləcəyi ehtimalı şairin yaradıcılığı böyük ruh yüksəkliyi, nikbinlik gətirdi. Onun ictimai-siyasi hərəkatda yaxından iştirakı lirik tərənnümlərində siyasi məzmunu qüvvətləndirdi. Bu illərdə yazdığı "Mən kimə?" şeiri şairin yaradıcılıq məramnaməsinə ifadə edirdi. O, yazdı:

*Mən çeynənən bir ölkənin
"Haqq" bağıran səsiyəm! [1, s.138]*

Əhməd Cavad şeirində "yoxsulların elinə olan haqsız axın"dan qəzəblənib, böyük duygularla yaşayan vicdanları "yenilməz qala" olmağa çağırırdı. Birinci Dünya müharibəsinin, milli qırğınların nəticəsində xalqın əzab-əziyyətlərini qəlbən yaşayan şair bəzən hədsiz ümidişliyə qapılırdı: "Ancaq dünya əskidi, haqq-ədalət nə gəzər", yaxud "Güt bir həyat mənbəyidir, hər bir güclü talançı".

Əhməd Cavad xalqın, vətənin həyatı ilə birgə nəfəs alan ilk realist şairimizdir ki, öz dövründə baş verən ictimai-siyasi hadisələr onun fordi dünyası, şeirinin poetik strukturunda sənətkarlıqla təcəssüm olunmuşdur. Xüsusiylə, Azərbaycana köməyə gəlmış türk ordusuna hər etdiyi şeirlərdə böyük ümidişlərini, sevinc yaşantılarını ifadə edirdi. O, öz şair ömrünün ən bəxti vər dövrünü Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı günlərdə yaşadı. Bu münasibətlə yazdı "Can, Azərbaycan" şeirində öz duyğularını "Torpağına can demişəm, Suyuna mərcən demişəm, Canımı qurban demişəm", - deyə böyük şədyanlıqla tərənnüm edirdi:

*Gəlib qızıl vaxtin sənin,
Açılabdır baxtin sənin!*

*Gəncəm tacın, taxtın sənin!
Canım, gözüm, gözüm, canım,
Azərbaycanım.
Can, can,
Can Azərbaycan! [1, s.216]*

Bu şeir həm də milli poeziyamızda sonradan böyük bir dastana çevriləcək "Azərbaycan" poetik salnaməsinin ilk temalı daşlardan 1918-ci ilin mayında milli müstəqillik qazanmış Azərbaycan himmini də Əhməd Cavad yazdı və həmin himmə bu gün də müstəqil dövlətçiliyimizin əsas atributudur. Illərdən bəri ığid oğulların öz canlarını fəda etdikləri bu el səadətinə gedən yolun bütün ağrı-acılarını şair özü qəlbən yaşadığı üçündür ki, himmən hər misrasında "Səndən ötrü can verməyə cümlə hazırlı, Sənə hər an can qurban" kimi vətənpərvər iştıqlal aşiqının amalı, sevgisi dil açırdı:

*Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müstəqdir... [1, s.213]*

1920-ci il aprel çevrilişindən 2-3 il sonra çap etdiirdiyi həsrət, intizar motivli məhəbbət şeirlərinin sətraltı məzmununu başa düşmək o qədər də çatın deyildi:

*Məni çox gənc ikən ağlatdı zaman
Çəkərək pərdə o xoş mənzərəyə.
Mənim ilk esqimi ikən həmən
Gömdülər, bilmədim amma nerəyə...
Yenə qəlbimə o dərin izi var... [1, s.112]*

Vətənin yenidən rus ordusun tərəfindən istilası onun şeirlərinə dərin bir kədər, bədbin ruh getirdi. Bədii dilində ayrılıq, hicranlar, ələmlər, "qısıq bir səs", ümidişlilik, "Nədir günahımız, gözünə qaranlıq çökənlər" ("Nə yazım") kimi ifadələr yer alındı. Bu dövrde yazılın "Yoxsa" şeirində Əhməd Cavadın ictimai-siyasi dəyişikliklə bağlı lirik ovqatı daha səciyyəvi inikas edirdi:

*Göllərdək ufaq dalğalar kimi,
Mən də böylə çapılıb sönacəkmiyəm?
Yeni çıxmış ikən ömür yoluna
Yoxsa yarı yoldan döncəcəkmiyəm?
Qarsımda açılmış dərin bir boşluq,
Uzanmış qalacaq qollarım bəlkə...
Mən kimə söyleyim, bu bitməz dardı,
Bilməm ki, dirləyən, anlayan varmı? [5]*

1920-24-cü illərdə yazılmış bu qism şeirlərdəki lirik ovqat uzun illər ədəbi təqiqidə, ədəbiyyat tarixi kitablarında "xırda burjua əhvali-ruhiyyəsi", millətçilik, panturkist meyillerin təzahürü kimi keşkin təqnid edilmişdir. Həmçinin bunları uğursuz məhəbbət şeirləri kimi qəlema verirdilər. Nəhayət, 1990-ci ildən başlayaraq ölkədəki siyasi-ideoloji çevrilişdən – müstəqil Azərbaycan Respublikası qurulandan sonra şairin bu dövr poeziyasındaki pessimizmin həqiqi səbəbələrini şərh edib obyektiv dəyərləndirmək mümkün oldu. Uğursuz məhəbbət şeirləri kimi araşdırılan bu gözəl örnəklərin ideya-məzmun və intonasiyasındaki bədənliyi, ağlılığı dərk etmək üçün onların ölkədəki fəci tarixi, ictimai-siyasi gedisatla bağlı yaranması faktına əsaslanmaq lazımdır, nəinki fərdi intim hissələrin ifadəsi kimi mənalandırımaq. Uzun illərdən bəri uğrunda xoş xəyallar beslədiyi və çarşıdıgi müqəddəs amala – Vətənin və millətin tam iştıqlalına cəthəcatda – azad, suveren bir dövlət yaradılmaqdə ikən yenidən buxovlanıb "qorxunc uçurumlar qarşısında durmaq", "dərin bir boşluğa yuvarlanmaq" faciəsini yaşıyan şairin 20-ci illərin əvvəlində yazdığı şeirlərdəki böyük kədərin dərin mənəsi aydın dark olunur. İştıqlal şairinin bu qism şeirlərindəki ideya-məzmun tutumu, simvolizmə müraciət səciyyə etibarilə 70 ildən bəri yanlış şərh olunsa da, sənətkarlıq nümunəsi olduğu üçün və özündə müqəddəs ideallara sədəqət kimi müsbət mənəvi-əxlaqi keyfiyyət yaşatdığını görə onlar proletar inqilabını və sovet hökumətinə təsdiq və tərənnüm ruhlu şeirlərdən fərqli olaraq, milli tariximizin təlatümlü bir dövrünün bədii inikası kimi əbədi yaddaşda yazılmışdır.

İyirminci illərin sonu, otuzuncu illərin əvvəlində Əhməd Cavadın qələmə aldığı 3 poemə: "Pambıq dəstəni", "Kür", "Səsli qız" mərhələnin diqqətçəkən epik əsərlərindən olmuşdur.

Zahirən şair hər üç poemada aktual mövzulara müraciət edib, dövlət tərəfindən tələb olunan ideya-məzmunu ehtiva etmişdir. "Pambıq dəstəni"nda şair kollektivləşmə təsərrüfatının inkişafı üçün o dövrə böyük əhəmiyyət verilən pambıq əsərinin qəhrəmanı seçmiş, onun doğduğu məkan və zamandan başlayaraq dinamik bir xətə inkişafını, yayılması və nəhayət, Azərbaycanda intişarını bədii lövhələrə təcəsüm etmişdir. Lakin süjeti izləyərək pambıqın şəninə yazılın tərənnümləri oxuduqca, ideya-məzmunun məzəndəkəi keşkin sarkazmı sezməmək mümkün deyil. Belə ki, bütün bunlar insanın deyil, adı bir kənd təsərrüfatı bitkisinin şərəfinə yönəldirilmişdir. Əsərin qəhrəmanı da insan deyil, məhz dövlətin istehsalına çox böyük əhəmiyyət verdiyi və bu işə hamını səfərbarlıya aldığı pambıq "həzrətləri"dir.

Əhməd Cavad mükemmel savadı və geniş mütləisi olan bir şai idi. O, bədii yaradıcılığının ilk onilində həm romantik, həm də realist üslubda şeirlər yazmış, 1922-ci ildən ruhən ictimai-siyasi mühitin ideoloji təzyiqini qəbul etmədiyi üçün simvolizm cərəyanından yararlanmağa başlamışdı. İyirminci illərdə yazdığı bir sira şeirlərində olduğu kimi, Ə.Cavad iri höcmli əsərlərini də bu metodun imkanlarından faydalanaq yaratmışdır. "Pambıq dəstəni"nın tərənnüm obyekti olan Pambıq dövlətin kənd təsərrüfatı planını simvolizə edirdi. Əsərin simvolik ideya-məzmununda şair iqtisadi plan və öhdəlikləri insan həyatından önemli tutan dövlət siyasətinə qarşı etirazını böyük sənətkarlıqla ifadə edirdi.

Əhməd Cavad həm də simvolik üsuldan istifadə etdiyi "Kür" poemasında ölkənin en böyük çayını əsərinin qəhrəmanı kimi təqdim edir. Onu qayıtlı ilə şəxsəndirib tarixin dolaylarından keçirərək, ətrafında yaşayan insanların başına gələn əhvalatları, yadəllilərin hücumlarını, tələnlərin xatırladır. "Əsərin mərkəzindən keçən lirik təhkiye oxucunun xəyalına zaman və məkan baxımından vüset verir və o, tarixin müxtəlif kasiklarında Kür sahillerində dolaşan yunan, rom, ərab, monqol, rus ordularını görmüş, onların Kürden su içən atlarının kışnərtisini dirləmiş kimi olur" [4, s.410]. Müasir zamana kecidində şair lirik "mən"də döyüşkən ruhlu yeni sovet adamının tipik obrazını təqdim edir.

Bu gün dünya qovuşmuş haqq bağıran
səsimdən,
Cahın məzəlmları feyz alır nəfəsimdən.
Möcüzələr yaradır alnımızda qan-tərim,
Dünyanın hər yerində söylənməkdə hünərim...
Mən oldum ilkin quran dünyada düzgün asas,
Mən yuxdim, mən devirdim, mən aldım gücdən
qisas [1, s.240].

Bu hissədən sonra Kürün yeni insan tərəfindən "ram edilməsindən" səhbət açan lirik "mən" quruculuq dövrü üçün səciyyəvi olan poetik ovqatı amiranə ifadə edir: "İstəsem, dir-maşarsan dağlara, Can verərsən bağlara, ...Gü-vənmə çox qoluna, Düş doğrua yoluna" və s. Poemanın sonu:

*Əyil, Kürüm, əyil, keç!
Meydan sənin deyil, keç! [1, s.241]*

misraları ilə bitir. Maraqlıdır ki, dövrün tənqidçiləri zahirən dövlət tədbirlərinə rəğbət yönümüzündə yazılmış poemanın ideya-məzmununu, mükəmməl süjet xəttini, yüksək poetik sənətkarlığını tamamilə kənara qoyur, bu iki misradə Kürün Azərbaycanı simvolizə etdiyini irad tutub, şairi sosialist quruluşun qatı düşmənlərindən biri kimi günahlandırırırdılar.

Ə.Cavadın "Səsli qız" poemasında məzmunun xalq rəvayatlarını bənzər süjetlənməsinə baxmayaraq, zamanın agrılı yaşantıları ilə səsleşən sətiraltı mənalar və simvolizə edilmiş əhvalatlar yetərincədir. Əsərdə xalqın işğalçılarla qarşı müqavimati aparıcı motiv kimi qabardılmışdır. Belə ki, qonşu ölkənin padşahı böyük bir qoşunla qəsbkarlıq məqsədini hayata keçirərək bütün mərd oğulları qılından keçirtdirir,

Nəticə / Conclusion

Əhməd Cavadın 1937-ci ildə sovet dövləti tərəfindən "xalq düşməni" ittihamı ilə öldürməsinin bircə səbəbi olmuşdur: Vətəninin müstəqillik amalı ilə alovlanıb yanan mübariz, qey-

elin-obanın varını-sərvətini çapib talayır, sağ qalan qoca, qadın, uşaqları öz qarşısında diz çökdürür. Və az sonra bu işgal gününü hamının bəzənib-düzənib şadyanalıqla kütləvi bayram etməsini əmr edir. Əlbətə, heç bir xalq rəvayətində belə bir əhvalata rast gəlinmir. Şairin kəskin sarkazmində açıq-aydın sovet hökumətinin tərkibinə qatılan bütün respublikalarda böyük təmtəraqla keçirilən Oktyabr bayramını simvolizə etdiyi şübhəsiz idi.

Sarayda təşkil olunan bayram şənliyində gözəl müğənni Sara oxuya-oynaya şəhin badəsinə zəhər töküb onu öldürərək, xalqı bu istilaya son qoymağə ruhlandıır. Əhməd Cavad bu sonluq-la ığid oğulların öldürüləsə də, xalqın azadlıq əzminin tükənmədiyinə, qız-gəlinin belə, düşmənə qarşı ölüm-dirim mübarizasına qalxacağına və nəhayətə qalib galacəyinə inamını bildirirdi. Şair poemada yeni qurulan hökumətin milli müstəqilliyyətə uggrayacağına əminliyini nağılvəri əhvalatlarla simvolizə edirdi. Göründüyü kimi, böyük vətənpərvər şair yaradıcı şüra məcburən yeni ideologiya diqtə edildiyi ictimai-siyasi mühitdə hakim siyasətə barışmazlığını simvolik vasitələrdən sənətkarlıqla yaralaranaraq öz əqidəsinə sadıqlıyını adəbi yadداş həkk etmişdir.

Görkəmlı adəbiyyatşunas alim Yaşar Qarayev yazdı: "Əhməd Cavad türkün başında qatılan dini, milli, qövmi soyqırımına qarşı türk birliliyi ideyasının beiyi yanında duranlardan biri olub. Elə bütün bunlara görə də onu hamidan çox təqib ediblər, "xalq düşməni", "müsavat şairi" anlamına və obrazına tuşlanan bütün zəbələr ona dəyib" [5, s.367].

rəti şairi idi. Dövran onun olmasa da, əyilib keçmədi. Ölümü secdi, Vətəninin qoynunda, xalqının qəlbində poeziyamızın "İstiqlal şairi" kimi əbədi məskən saldı.

Ədəbiyyat / References

1. Cavad Əhməd. Əsərləri, 2 cild, I c. Bakı: Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya birliyi, 1992.
2. "İnqilab və mədəniyyət", 1930, № 5.
3. Qarayev Yaşar. Seçilmiş əsərləri, 5 cild, IV c. Bakı: Elm, 2016.
4. Nəbiyev Bəkir. Seçilmiş əsərləri. 5 cild, IV c. Bakı: Çinar-çap, 2009.
5. "Yeni yol", 1923, 12 may.

Поборник независимости Ахмед Джавад

Сафура Гулиева

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

Резюме. Ахмед Джавад – видный представитель общественно-политической поэзии начала XX века. В статье анализируются его произведения, в которых доминирует идея национальной независимости. Делается вывод, что используя символические методы, поэт выражал свои взгляды о свободе как в лирических стихах, так и в поэмах, созданных не только во время Азербайджанской Демократической Республики, но и в советский период.

Ахмед Джавад был казнен во время репрессий 1937 года за то, что не предал свои убеждения о национальной независимости, принеся себя в жертву идеи суверенитета.

Ключевые слова: Ахмед Джавад, национальная независимость, лирические стихи, поэмы, репрессия